

# Türküstan



[www.turkustan.az](http://www.turkustan.az)



Aynur  
Turan

Həmidə xanım buna görə bəlkə də bütün həyatı boyu çətinliklərlə mübarizə aparmalı olmuşdur.

Kəndə iki kəhriz çəkdirən Həmidə xanım ona müraciət edən heç kəsi naümid qoymurdu. O, Novruz bayramında böyük el şənliyi qurar, hər kəsə bayram

(əvvəli ötən sayımızda)


Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır.

Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırdı: "Mirzə Cəlil və Həmidə xanım cənablarla- dan çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edir- lər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatimini mütəhəmməl olmuşular. Mənim mehnənxana, ya xəstəxana- da yatmağıma razi olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dill ilə tə- şəkkür edim". Həmidə xanımın Sabire göstərdiyi qayğı haqqında isə Azərbaycan zi- yalılığının baş tacı olan Üze- yir bəy Hacıbəyli xüsusi mə- qalə yazmışdır. Məqalə bu sözlərlə bitirdi: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin ia- dei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir ha- miyyət göstərdi". Bu hadisə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin vətən- daş mahiyyətini, xeyirxah əməklerini eks etdirən yüzlər- le faktdan yalnız biridir.

Həmidə xanım 1912-ci il- den Kəhrizlə öz vəsaiti he- sabına məktəb açıq və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin icti- mai-ədəbi həyatında fəal mövqə tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla- bağlı kövrek xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmi- də xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.

Kəhrizlə kəndində dünyaya gələn və Azərbaycanın ilk maarifçi qadınlarından biri hesab edilən Həmidə xanım tarixçi Əhməd bəy Cavanşirin qızı idi. Əhməd bəy Cavanşir kimi ziyanının ailəsində dünyaya gələn bu xanım Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, mətbuatına atası qədər can yandırmış, böyük töhfələr vermişdir.

Bütün bunlarla yanaşı, de- mək olar ki, bütün Qarabağ əhalisinə çoxsaylı yardımalar edən, əl uzadan, arxa duran



## Ömrünü xalqına sərf edən qadın - Həmidə Cavanşir



sovqatı paylayardı. Qurban bayramında da hər bir ailənin payı hökmən verilirdi. Hər zaman əhalinin ümidi yeri olan Həmidə xanım Cavanşir çə- kinmədən öz varidatını el- obasının əhalisi yolunda xərc- ləyib. Bölgədə xəstəliklər küt- ləvi yayılanda isə özü şəxşən kəndin körpələrini faytonu ilə mərkəzə aparıb, onlara pey- vənd vurduraraq sağalmaları- ni təmin edib.

Həmidə xanım 1912-ci il- den Kəhrizlə öz vəsaiti he- sabına məktəb açıq və özü də burada dərs deyib. O, xatirə- lərinə yazardı ki, "Kənddə oğ- lanlarla qızların bir yerde oxu- duğu məktəb açmaq atamın mənə vəsiyyəti idi". Həmidə xanım qadınların problemləri- nin həllinə, onların savadlan- masına xüsusi say göstərib, hətta gəlin köçən qızlara da cəhizlik hədiyyələr ayırıb. Bu

seyriyyəçi xanımın yardımla- rına dövrünün məşhur milyon- cusu Hacı Zeynalabdin Tağı- yev və ictimai xadim, siyaset- ci Əhməd bəy Ağaoğlu da dəstək olublar.

1905-ci ildə Qarabağda qıtlıq zamanı Həmidə xanım müsəlman kəndləri ilə yanaşı, ac erməni kəndlərinə də yar- dim edirdi. Axi bu xeyirxah insan nə bilərdi ki, ermənilər Qarabağa belə dönük çıxa, bu torpaqlarda gözləri ola. Vəh-

şiliklərindən geri qalmayan ermənilər bu yaxşılığın əvə- zində onlara ac vaxtı yardım aparan kəndləri yandırıb məhv etdilər.

Bu böyük qəlbli xanım həm də o dövrün yardım ehtiyacı olan ziyalılarının da problem- lərini həll edib.

Təbii ki, Həmidə xanımın el-obası üçün etdiyi yaxşılıqları yüksək qiymətləndirir və qururla sadalayıraq. Ancaq bu xeyriyyəçi qadın həm də təh- sillili olduğu üçün anlayırdı ki, bütün xalqın yüksəlişi elm- lə, savadla, təhsillə, ədəbiyyat və mədəniyyətlə mümkündür. O həm də nadanlılığı, ca- hilliliyi, savadsızlığı qarşı mü- barizədə qabaqcıl maarifçilik flaqmanı olan "Molla Nəsrəddin" in xeyirxah himayədarı olmuşdur. O, bütün varidatını, sərvətini jurnalın və həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edib. Bu jurnal xalqın mədəni və ictimai inti- bahında mühüm amil olub. Bu nailiyyətlərin müəllifi olan Mirzə Cəlil daim vurğulayıb ki, onun uğurlarında Həmidə

findən bununla əlaqədar ola- raq müəyyən araşdırma- lar aparılır, kitablar, məqalələr dərc olunur. Pedaqogika üzrə fəlsəfə doktoru Əlizadə Nəcə- fovan Mənəvi Dəyərlərin Təb- liyi Fonduun dəstəyi ilə nəşr etdiyi "Həmidə xanım Məmmədquluzadənin maarif- çilik fəaliyyəti" adlı kitabı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. "Şuşa mədəni- maarif məktəbi", "Gövhərağa Cavanşirin maarifçilik fəaliyyəti", "Qarabağda kitabxana işinin tarixi", "Cocuq Mərcanlı məscidi: İslami dəyərlərə töhfə" və sair kimi maraqlı əsər- lərin müəllifi olan Ə.Nəcəfov sözügedən kitabında Həmidə xanım Məmmədquluzadənin həyata keçirdiyi geniş maarif- çilik işlərinin yeni bir baxışla işıqlandırılmasına çalışıb.

**Yüksək intellektə malik zi- yali olan Həmidə xanım 1912-ci ildə Tiflisdə keçirilən Zaqafqaziya pambıqçılarının qurultayında**

**Qarabağ bölgəsinin o zamankı bütün problemlərini cəsarətlə dilə gətirib, onların həlli yollarını göstərib. Qeyd edildiyi ki- mi, böyük demokrat Mirzə Cəlil ilə ailə qurması Həmidə xanımın həyatında xüsusi bir önəm daşıyıb. O, Mirzə Cəlil ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyəti illərində dövlət müs- təqilliyyimizin fəal iştirakçısı olub, mühüm maarifçilik işləri həyata keçirib, əhalinin, xüsusilə qızların təhsil almasını da- im diqqət mərkəzində saxlayıb...**

xanım Cavanşirin böyük payı var.

Ölkəmizdə sovetlər dönen- mində, xüsusile müstəqillik il- lərinde Həmidə xanımın həyat və fealiyyətinin tədqiq olun- ması istiqamətində mühüm addımlar atılıb. Lakin akade- mik İsa Həbibbəylinin dediyi kimi, bu fədakar qadının çox- şaxəli fəaliyyətinin hərtərəflı öyrənilməsinə hələ də böyük ehtiyac vardır. Son vaxtlar bir çox alımlar, tədqiqatçılar tərə-

diyi kimi, böyük demokrat Mirzə Cəlil ilə ailə qurması Həmi- də xanımın həyatında xüsusi bir önəm daşıyıb. O, Mirzə Cə- lil ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyəti illərində dövlət müstəqilliyyimizin fəal iştirakçisi olub, mühüm maarifçilik işləri həyata keçirib, əhalinin, xüsusilə qızların təhsil almasını daim diqqət mərkəzində saxlayıb. Bu da sonrakı illərdə öz yüksək nəticələrini verib.

(ardı gələn sayımızda)

**Oxu, oxut, abune ol!**